

Prezident:
**«Paşinyanın məktubu
məglubiyyətin etirafıdır»**



Mən dəfələrlə demişəm, eger Ermənistən bu gün atəsi dayandırsa ve danışqlar masası arxasında konstruktiv mövqə nümayiş etdirirə, qalan torpaqlarımızdan qoşunların çıxarılması ilə bağlı üzərinə konkret öhdəlik götürsə, biz dayanmağa hazırlıq. Biz hesab edirik ki, münaqişənin həlli siyasi müstəvəyi keçməlidir və bizi bunu hazırlıq. Ümid edirəm ki, Ermənistənin acı məglubiyyəti onları vadardır ekcik ki, onlar çox ciddi düşünərək bu qərara gəlsinlər.

Adalet.az xəber verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkülli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi, Türkiyənin Odalar ve Borsalar Birliyinin prezidenti, Özbəkistanın Ticaret və Sənaye Palatasının sədri və Qırğızistannı Ticaret və Sənaye Palatasının prezidenti ilə görüşündə sesləndirdib.

Dövlətimizin başçısı deyib: "Ancaq biz bunun əksini görürük. Ermənistən baş naziri Rusiya Prezidentinə məktub göndərən və hərbi yardım isteyir. Bu, tamamile qəbul edilməzdir. Buna heç bir esas yoxdur. Biz öz torpağımızda düşməni azırik, vururq ve torpaqlarımızdan çıxarıraq. Biz Ermənistənə hər hansı bir tacavüz etmemisik. Bi birincisi, ikincisi, Rusiya Minsk qrupunun həmsərdi olmalıdır, bütün həmsədrlər kimi neytral mövqədə olmalıdır və həmsədrlərin əslində ATƏT tərəfindən onlara verilmiş mandati bunu tələb edir. Paşinyanın bu məktubu göndərməsi onun eslində etirafıdır. Etiraf edib ki, Ermənistən məglüb olub. Hesab edirəm ki, bu etiraf Ermənistən cəmiyyətyindən de ciddi təhlil olunmalıdır və Ermənistən rəhbərliyinə ciddi təzyiq edilməlidir ki, bu mühərribə dayandırılsın, işgalçılar bizim torpaqlarımızdan çıxısın və bölgədə sülh təmin edilsin".

İlham Əliyev:

«Erməni faşizminin belini qırırıq»

Bir aydan çoxdur ki, mühərribə gedir. Biz işgalçılara dərs veririk, onları torpaqlarımızdan qovururq. Artıq bir çox yaşayış məntəqəsi işğaldan azad edilib. Hər həftə onlara yeniyən yaşayış məntəqəsi - şəhərlər, kəndlər, qəsəbələr işgalçılardan azad edirəf və Müzaffər Azərbaycan Ordusu öz uğuru əməliyyatlarını davam etdirir.

Adalet.az xəber verir ki, Prezident İlham Əliyev bu barədə Türkülli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi, Türkiyənin Odalar ve Borsalar Birliyinin prezidenti, Özbəkistanın Ticaret və Sənaye Palatasının sədri və Qırğızistannı Ticaret və Sənaye Palatasının prezidenti ilə görüşü zamani danişib.

İşgal edilmiş ərazilərdə veziyətin acınacaq olduğunu diqqətən cətdən dövlətimizin başçısı deyib: "Bütün tərxi, dini abidələrimiz dağıdılıb, tehrib edilib.

Ermənilər Zəngilan rayonunda, işgal edilmiş ərazilərdə məscidde donuz saxlayırdılar, bu videogörüntüler internetdə var və bu, bütün müsləman ələminin hiddətləndirir. Bu, bir daha onu göstərir ki, Ermənistən dövləti bütün müsləman ələməni nifrətən yanaşır, eks-teqdirdə bələ alçaq hərkətlər baş vermezdi. Əlbətə ki, bütün müsləman dünyası bir dəha görür ki, biz hənsi vəhşi düşmənən üz-üzeyik".

Prezident qeyd edib ki, döyüş meydənində bizim qabağımızda dayana biləmən Ermənistən şəhərlərimizi, kəndlərimizi hər gün atəş tutur. "Bu gün səhər mənənə verilən məlumatla gərə seher saat 6-dan, - indi saat 9-a beş dəqiqə qalır, - bizim şəhər və kəndlərimizə 200-dən çox mərmi atılıbdır. Bu bir ay ərzində namət nəticəsində 91 mülik şəhər hələk olub, onlardan 10-u uşaqdır, 404 mülik şəxs yaralanıbdır və 2 minden çox ev dağıldıb. Ermənistən maksimum çox insanı öldürmək üçün qadağan olunmuş silahlardan istifadə edir. Bizim isə intiqamımız döyüş meydənindədir".

Bunu mən dəfələrlə bildirmişdim, deməşdim ki, biz intiqamımızı döyüş meydənində alacaq və alırıq. Düşməni qovurq və sona qədər qovacaqıq", - deyə Prezident İlham Əliyev bildirib.

Dövlətimizin başçısı sözüne davam edərək deyib: "Biz nəinki öz torpaqlarımızı düşməndən azad edirik, biz region üçün böyük təhlükə menbəyi olan erməni faşizminin belini qırıq və bunu davam etdirəcəyik. Həc kim bizim qabağımızda dura bilməz, hec kim bizi yoldan çekindər bilməz".

**Əli Əsədov Gürcüstanın
baş nazırınə məktub ünvanladı**

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 2-də Gürcüstanın Baş naziri Giorgi Qaxariya-yə məktub ünvanlayıb.

Baş nazır Əli Əsədov Gürcüstanda keçirilmiş parlament seçkilərində "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının qalib gəlməsi münasibətən Baş nazır Giorgi Qaxariyəm təbrik edib. Bu qələbənin hakim partiyasının uğurlu siyasetinə dəst Gürcüstan xalqı tərəfindən verilən yüksək qiyəmətin təcossunu olduğu vurğulanıb, Azərbaycan-Gürcüstan strateji tərəfdəşliq münasibətlərinin hərtərəfi inkisafına bundan sonra da təhfə veriləcəyinə əminlik ifadə olunub.

DÜNYA MEDİASININ ƏSAS MÖVZUSU

Ali Baş Komandanımız hər kəsə öz yerini göstərir

Artıq heç kimə sirri deyil ki, ölkə prezidentinin, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və mənətiqü dünya mediasını hadisələrə yenidən baxmağa, bəzən verənlər həqiqətlərin prizmasından nəzər salıb qiymət verməyə yoldən. Təbii ki, biz bu əzəli günün 30 ildən sonra gələcəyinə o qədər de inamlı deyildik. Çünkü bəzən verenlər, dünyaniñik standartları, erməni lobbybi, bu lobbinin elindəki çirkili və böyük pullar gerçəyin üstünlərə kölgə salırdı. Ona görə Azərbaycanla bağlı informasiyaların 99 faziñinde qəzər açıq-ashkar görünür, faktların təhrif olunması, üstəlik həm de bize basıqların edilməsi önde dayanırdı. Xalqımız, xüsusi xalqımızın qarantisi olanan İlham Əliyev dünya mediasının bu yanaşmasını, bu baxışlarını alt-üst etdi. Onun məsələlərə həm tarixlik baxımından, həm siyasi və iqtisadi, həm de hərbi nöqtədən məhərət yanaşması aparıcı

ərəsas üstünlüklerimizden biri da odur ki, ölkələrin hərbi potensiallarının dəyərləndirilməsi ilə məsələ olaraq qurumların vaxtaşırı dərç etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanyiñ aparıcı 50 ordusuna sırasındadır. Həm pəşəkarlıq, həm təlim, həm döyüş qabiliyyəti, ən başlıcası mənəvi döyüş ruhu, əllərə ki, Azərbaycan Ordusunun texniki təchizatı da çox cəhətdən bizim ugurlarımıza kömək edir".

Həqiqətən, bu gün ordumuzla bağlı Müdafiə Nazirliyinin yayınladığı videofilmər, video göründürən, sənədən biziñər üz tutan hərbçilərinin ürek sözleri, hemçinin yerli və xarici media mensublarının ordumuzla bağlı yazdıqları göstərir ki, Azərbaycan esgəri Ali Baş Komandanın hər bir əmrini en yüksək səviyyədə yerine yetirir. Qarşıya qoyulan tapşırıqları qeyd-sərtisiz icra edir. Həm də bu ordu arxasında prezidenti ilə bir yerde olan xalqını görür. Arxa və ön cəb-



Çünki onlar bunu gözləmirdi. Onların kökləndiyi sıfarişlər məsələnin gerçəklilikdən uzaq tərafını, xüsusi bizim guya haq-sız olmağımızı işqlanırdırmışdır. Amma...

Sentyabr ayının 20-da ordumuzun eks-hükuməti ilə herbi meydanında terki-silah olmaqla başlayan ermənilər və onların havadalarını məsələyə erməni maraqlarından çıxış edən medənli də celb etdilər. Düşündür ki, Azərbaycan tərəfi, xüsusi Ali Baş Komandanımız jurnalıstların sualından yayanıcaq, ya da bu suallara cavab verməyəcək. Doğrudur ki, məsələyə məhz bu cür yanaşan mətbuat nümayəndələri sonda elə bir duruma düşürlər ki, özləri bimən həqiqətləri öz izmələr.

Bu gün Azərbaycan Ordusunun döyüş meydənindən qəsəbzələr qırırdırmışdır. Amma...

Sentyabr ayının 20-da ordumuzun eks-hükuməti ilə herbi meydanında terki-silah olmaqla başlayan ermənilər və onların havadalarını məsələyə erməni maraqlarından çıxış edən medənli də celb etdilər. Düşündür ki, Azərbaycan tərəfi, xüsusi Ali Baş Komandanımız

jurnalıstların sualından yayanıcaq, ya da bu suallara cavab verməyəcək. Doğrudur ki, məsələyə məhz bu cür yanaşan mətbuat nümayəndələri sonda elə bir duruma düşürlər ki, özləri bimən həqiqətləri öz izmələr.

Bu gün Azərbaycan Ordusunun döyüş meydənindən qəsəbzələr qırırdırmışdır. Amma...

Sentyabr ayının 20-da ordumuzun eks-hükuməti ilə herbi meydanında terki-silah olmaqla başlayan ermənilər və onların havadalarını məsələyə erməni maraqlarından çıxış edən medənli də celb etdilər. Düşündür ki, Azərbaycan tərəfi, xüsusi Ali Baş Komandanımız

jurnalıstların sualından yayanıcaq, ya da bu suallara cavab verməyəcək. Doğrudur ki, məsələyə məhz bu cür yanaşan mətbuat nümayəndələri sonda elə bir duruma düşürlər ki, özləri bimən həqiqətləri öz izmələr.

Bu gün Azərbaycan Ordusunun döyüş meydənindən qəsəbzələr qırırdırmışdır. Amma...

Sentyabr ayının 20-da ordumuzun eks-hükuməti ilə herbi meydanında terki-silah olmaqla başlayan ermənilər və onların havadalarını məsələyə erməni maraqlarından çıxış edən medənli də celb etdilər. Düşündür ki, Azərbaycan tərəfi, xüsusi Ali Baş Komandanımız

jurnalıstların sualından yayanıcaq, ya da bu suallara cavab verməyəcək. Doğrudur ki, məsələyə məhz bu cür yanaşan mətbuat nümayəndələri sonda elə bir duruma düşürlər ki, özləri bimən həqiqətləri öz izmələr.

Bu gün Azərbaycan Ordusunun döyüş meydənindən qəsəbzələr qırırdırmışdır. Amma...

Sentyabr ayının 20-da ordumuzun eks-hükuməti ilə herbi meydanında terki-silah olmaqla başlayan ermənilər və onların havadalarını məsələyə erməni maraqlarından çıxış edən medənli də celb etdilər. Düşündür ki, Azərbaycan tərəfi, xüsusi Ali Baş Komandanımız

jurnalıstların sualından yayanıcaq, ya da bu suallara cavab verməyəcək. Doğrudur ki, məsələyə məhz bu cür yanaşan mətbuat nümayəndələri sonda elə bir duruma düşürlər ki, özləri bimən həqiqətləri öz izmələr.

Bu gün Azərbaycan Ordusunun döyüş meydənindən qəsəbzələr qırırdırmışdır. Amma...

Sentyabr ayının 20-da ordumuzun eks-hükuməti ilə herbi meydanında terki-silah olmaqla başlayan ermənilər və onların havadalarını məsələyə erməni maraqlarından çıxış edən medənli də celb etdilər. Düşündür ki, Azərbaycan tərəfi, xüsusi Ali Baş Komandanımız

jurnalıstların sualından yayanıcaq, ya da bu suallara cavab verməyəcək. Doğrudur ki, məsələyə məhz bu cür yanaşan mətbuat nümayəndələri sonda elə bir duruma düşürlər ki, özləri bimən həqiqətləri öz izmələr.

Bu gün Azərbaycan Ordusunun döyüş meydənindən qəsəbzələr qırırdırmışdır. Amma...

Sentyabr ayının 20-da ordumuzun eks-hükuməti ilə herbi meydanında terki-silah olmaqla başlayan ermənilər və onların havadalarını məsələyə erməni maraqlarından çıxış edən medənli də celb etdilər. Düşündür ki, Azərbaycan tərəfi, xüsusi Ali Baş Komandanımız

jurnalıstların sualından yayanıcaq, ya da bu suallara cavab verməyəcək. Doğrudur ki, məsələyə məhz bu cür yanaşan mətbuat nümayəndələri sonda elə bir duruma düşürlər ki, özləri bimən həqiqətləri öz izmələr.

Bu gün Azərbaycan Ordusunun döyüş meydənindən qəsəbzələr qırırdırmışdır. Amma...

Sentyabr ayının 20-da ordumuzun eks-hükuməti ilə herbi meydanında terki-silah olmaqla başlayan ermənilər və onların havadalarını məsələyə erməni maraqlarından çıxış edən medənli də celb etdilər. Düşündür ki, Azərbaycan tərəfi, xüsusi Ali Baş Komandanımız

jurnalıstların sualından yayanıcaq, ya da bu suallara cavab verməyəcək. Doğrudur ki, məsələyə məhz bu cür yanaşan mətbuat nümayəndələri sonda elə bir duruma düşürlər ki, özləri bimən həqiqətləri öz izmələr.

Bu gün Azərbaycan Ordusunun döyüş meydənindən qəsəbzələr qırırdırmışdır. Amma...

Sentyabr ayının 20-da ordumuzun eks-hükuməti ilə herbi meydanında terki-silah olmaqla başlayan ermənilər və onların havadalarını məsələyə erməni maraqlarından çıxış edən medənli də celb etdilər. Düşündür ki, Azərbaycan tərəfi, xüsusi Ali Baş Komandanımız

jurnalıstların sualından yayanıcaq, ya da bu suallara cavab verməyəcək. Doğrudur ki, məsələyə məhz bu cür yanaşan mətbuat nümayəndələri sonda elə bir duruma düşürlər ki, özləri bimən həqiqətləri öz izmələr.

Bu gün Azərbaycan Ordusunun döyüş meydənindən qəsəbzələr qırırdırmışdır. Amma...

Sentyabr ayının 20-da ordumuzun eks-hükuməti ilə herbi meydanında terki-silah olmaqla başlayan ermənilər və onların havadalarını məsələyə erməni maraqlarından çıxış edən medənli də celb etdilər. Düşündür ki, Azərbaycan tərəfi, xüsusi Ali Baş Komandanımız

jurnalıstların sualından yayanıcaq, ya da bu suallara cavab verməyəcək. Doğrudur ki, məsələyə məhz bu cür yanaşan mətbuat nümayəndələri sonda elə bir duruma düşürlər ki, özləri bimən həqiqətləri öz izmələr.

Bu gün Azərbaycan Ordusunun döyüş meydənindən qəsəbzələr qırırdırmışdır. Amma...

Sentyabr ayının 20-da ordumuzun eks-hükuməti ilə herbi meydanında terki-silah olmaqla başlayan ermənilər və onların havadalarını məsələyə erməni maraqlarından çıxış edən medənli də celb etdilər. Düşündür ki, Azərbaycan tərəfi, xüsusi Ali Baş Komandanımız

jurnalıstların sualından yayanıcaq, ya da bu suallara cavab verməyəcək. Doğrudur ki, məsələyə məhz bu cür yanaşan mətbuat nümayəndələri sonda elə bir duruma düşürlər ki, özləri bimən həqiqətləri öz izmələr.



ERMƏNİ XİSLƏTİ

İşgaldən azad olunmuş kəndə uzaqdan baxanda illərlə qəfəsədə qalmış insanın azadlığı çıxmış təsəvvürü yaranırdı. Başbaş itlərdən, künçdə-bucaqda eşələnən toyuq-cıçədən, çəpərlərin üstündə oynayan sərgələrdən başqa boş qalmış yurd yerində həniyi yox idi. Bu yurdun əsl sahiblərinin geldiyini esidən köksüzler qazarkən xislətlərindən al çəkməmişdilər. Evlərinin qarşısındaki təlvarları dağılmış, taxta qapıları, şüse və güzgüleri qırılmış, nəinki həyətindən, hətta kəndin yaxınlığında əltən ağacları baltalıdırlar!

Halbuki Türkler otuz il önce burlardan qazqın düşəndə bir cöpü belə sindirəmadan getmişdilər. Əslində bu təbii idi. Türkler dədə-baba ocaqlarına qayıdalara inancları elə böyük, elə qız idil ki, nəinki ağacı, heç aqadakı bir yarpağı da incitmədi.

Qayıdalarda o ağacın, o evin, lap elə o qapı-bacanın üzünə baxmağa həya saxlıdlar. İllerlə içinde qızındıqları ocaqlarına, evlərinə, meyvesini yedikləri ağac və kollarla xəyanət etmək xayallarına bəle gelmedi.

Düşmən işs bütün bunları qeyri-ixtiyari edirdi. Dədə-baba torpaqları olmayan bu yerlərə döñüşlərinin artıq imkansız olduğunu fərqliyən olduqlarından hər alaqlığı al, cəbhədə qarşılarda durus gətirə bilməyib qəcməgə məcbur olduqlarının acığını beləcə çıxıtlılar...

Biri leytenant olmaqla üç eser kəndi gəzir, boş, viran qalmış evləri gezir, gör-dükkləri manzara qarşısında təccübələrini gizlədə bilmirdilər. Kənd 28-30 yaşlarının dənəsi atənənən qızılıq döñümində itirdiklərini düşündükü ilə albomları idil, içində dəyərsiz şəkillər vardi.

Səhifələrini aralayıb doğma üzləri görendən sonra üzündəki sevinc yaşlarını əsər yoldaşının verdiyi dəsmallla silib üzünü qarşıya tutdu:

- Sizin üçün nə edə bilərəm?
- Qarı astaca ayaq qalxıb:
- Ömrümüz xarçayı bitirmişəm. İcaza verin əzərli öz evimdə - (leytenantə xəbib başını aşağı dikdi) - bu evde gözləyim. Gəzə bilmirəm. Ayaqlarım tutmur. Mənə toxunmayın. Yaşım doxsana çatıb. Cox guman kı döñüsər bildikdən sonra səhərləkli öz evinə qaydında mənə burda görməyəcəksiz.
- Olsun. Yaşayın burda. Biz size toxunmır - deyib leytenant otaga göz gəzdirib yoldaşları ilə bərabər qipiya təraf gedəndə eşidilən səsən qulaqları batdır...

Leytenant düz kürəyindən gülələyən Qarı身边的 ov təfəngiyle otağın ortasında dayanmışdı...

Əzizə İsmayılova

7 saat sürən Cenevrə danışçıları nə ilə nəticələndi?

Heç nə ilə. Yenə də qondarma Sarsax respublikasının nağılları ilə...

ATƏT-in Minsk qrupunun həmsədrlerinin görüşlə bağlı bayanatunda deyildi ki, "Azərbaycan və Ermanistan Dağılıq Qarabağda mülki obyektləri və dinc əhalini hədəf almamaya razilaşılıblar və bir də hərbi əsirlərin siyahularını ATƏT və Qırızı Xəz Komitəsinə təqdim etməyə razı olublar ki, onlara görəsə bilsinlər və mübadiləyim imkan yaranıns."

Fikir verirsinizmi ki, bi boyda hadisədən sonra da bu Minsk qrupunun məsləhəyə yanaşmasında heç nə dəyişmişdir. Eyni nağıllar...

Guya Minsk Qrupu bilmir ki, bizi əvəldən mülki obyektləri vurmur, dinc əhalini hədəfimiz olmayıb, bu gün də deyil?... Hətta MN-nin yadıldığı virdrolarda da aşkar görünür ki, hər hansı texnika vurulundan bəlsəndən qacış uzlaşmamaq çalışın asgarlar vurulur.

Guya Minsk Qrupu bilmir ki, Azərbaycan DQ-dən kənar heç nə atmır, əksinə Ermanistan özərsindən bəzən dinc əhalini hədəfələr, KTMT-ni məsləhəyə kurs etmək, Rusiyani döyüşə calıb etmək üçün özərsindən birbaşa terror siyaseti yerdidir?

Guya Minsk Qrupu bilmir ki, Ermanistan hər dəfə söz verəndə bizim dinc əhalini qarşı terror aməli törtdür? Ermanistan Gəncəni, Bərdəni qana boyadı, Tərtər rəsədətlər məbərəz apardı, Goranboy, Ağcəbədi, Yevlax və s. rayonlara raket atır, mülki infrastrukturu darmadağın edir? Guya Minsk Qrupu bilmir ki, Ermanistan özərsindən S-400 sistemlərinə və ölümlərinə

yiyilik etmək istəmir? Hətta birtərəflə şəkildə səsənlərini və meyitlərini götürməkdən imtinə edir?

33 yaşlı xəstə biri cəhənnəmə vəsil olanın sonra balıqın başına keçir ki, "bizim osra jestəkən obrazat eliyiblər deyə ölüb ömrənən bu çiçək açan vaxtıdır". Guya Minsk Qrupu bilmir ki, Ermanistanndır ki, hətta diplomatik korpus aməkdaşlarının Tərtər, Bərdədə olduğunu bilsəbilə ora raket atdır?

Bütün bunları ATƏT-in Minsk Qrupu bilmirdi. Bilmirdi, nəyin Qrupudan o? Nəyi ni-zamlamışı dinişti? Adı nə iddi bi? 7 saatlıq danışığın?

Kim bili, bəlkə Ermanistana vaxt baxımdan nəsə qazandırmağə çalışırdılar yənə. Nə desən edər bunlar...

Görüşdən biziñ hər hənsi bir gözənləntiz vardı?

Ali Baş Komandanın xalqa müraciətinə qayydıq.

"Mən etiraz eləmirem, görüsünlər. O qədar mənasız görüsələr olub ki... Bu 28 il orzın o qədar mənasız görüsələr olub ki. Biri artıq, biri əsik... fərəq eləməz. Mən demək istəmən ki, bu görüsə mənasız görüs kimi bacıram... Mən isteyirəm ki, mənası olsun."

Nə deyilsə, düt deyib. Bir daha sübut olundu.

Bizim bir həqiqətimiz var - #karabakhisə-zerbaijan və NIDA işarəsi! Biz o işarəni lazımi yərə qoyana kimi gedəcəyik və #QƏLƏBƏ-BİZİM'DİR!

ABS-da yeni layihə: Hansı ölkə S-400 alarsa...

alan ölkələrə F-35 də daxil olmaqla, müasir silahların satışı qadağan edən qanun la-yəsi hazırlayırlar. Bu məlumatı "Breaking Defense" portalı yayıb.

Məlumatla görə, senatorlar daha bir qanun la-yəsi de törib ediblər. Bu layihəyə əsasən, bundan sonra ABŞ-dan silah alan Yaxın Şərqi ölkələri Vəsiqətunu silah harada istifadə edəcəkləri barədə məlumatlandırmalıdır.

MEHRİBAN

Vaqif TANRİVERDİYEV

30 İL BARIT QOXUSUNDAN TƏNGİNƏFƏS TORPAQ DOĞMA ƏSGƏR SƏSİNƏ OYANIR...



Bu gün Azərbaycan dünyasının əlindən tutub otaqları bir-bir gəzdi. Dəhlizin başındakı iotişa girdən diksəndi. Köhne divanda bir qarçı oturub gözərini qapiya diki-mişdi. Oturusundan, baxışından onları gözledikləri belli idi. Yaxınlaşış rus dilin-de salam verdilər.

- Salam. Xoş gəldiniz - təmiz Azərbaycan dilində deyilən sözlər onları heyər saldı - Təccübələnmayın, mən Bakıda yaşışdım, diliñizi sizden yaxşı bili-rəm.

- Hami gedib, siz niye qalmışsınız?

- Ay oğul, mən dəha onlara lazım deyiləm. Pulum yox, bir bu evim vardi, onu da sizinkilər gelib aldı. Məni niye apar-sınlar? Qoydular elə öz evində ölüm.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil! Bu ev mənim bəbabım tibk - öz atasının torpağında.

- Bura sizin eviniz deyil

... Bu səhərin gəlməyini və açılmasını biz nə az, nə çox düz 27 ildir gözləmişik. Gözləmişik ki, bir gün səhər açılaçq və bizi işğal altında olan rayonlarımızı, şəhərlərimizi, qəsəbələrimizi və yaşayış məntəqələrimizi bir-bir azad edəcəyik. Biz de artıq o deyilən və işğal altında olan rayonumuzun 4-nü erməni işgalından təmizləmişik. 4 şəhər - Füzuli, Cəbrayıllı, Zəngilan, Qubadlı, eləcə də 3 qəsəbə işğaldan azad olunub. 200-ə yaxın yaşayış məntəqəmiz erməni terrorçularından təmizlənilər. Bu təmizlənən və azad olunan kəndlərimizdə indi açılan payız səhərinin erməni nəfəsi murdarlırmış. Ve açılan bu payız səhərinin təmiz havasını Azərbaycan əsgəri udur... Onun təmiz suyunu öz əsgərlərimiz içirlər... O torpağın üstündə Azərbaycan əsgəri dayanıvə əzəmetlə, qürurlar işğal altında olan digər torpaqlarımızı azad etmek üçün döyüşə atılırlar. Və bizi tezliklə Laçının, Kəlbəcərin, Şuşanın, Ağdamın işğaldan azad olunması xəberini eşidəcəyik. Artıq biz Ali Baş Komandan, Azərbaycan

BİR PAYIZ SƏHƏRİ

dən raket və mərmi atəşinə tutdular. Bir neçə yerda dağıntı yaratısa da, nə şəhəri, nə də onun mübarizə insanlarının qəddini eyə bildilər. Çünkü bu şəhər ermənilərə savaşda mücadilə etdi, mübarizə apardı və öz möhtəşəliyini bir daha yenidən göstərdi. Bu şəhərdə heyat evvelki kimi öz axarın da davam edir. Müessiseler, istehsalat sahələri işləyir, insanların ekseriyəti o cümlədən də həkimlər iş başdırırlar. Deməli, bu şəhərin qırurunu, qəddini ermənilərin heç bir müasir silahı eyə bilmədi, heç eyə də bilməyəcək...

Aybasanlı - o qədim məkan!

Aybasanlı Füzuli şəhərinə çox yaxındır. Və bizim o kənddə də sayı-he-

cəbhənin bir addımlığındadı. Dəfələrlə ermənilərin atlığı raket və məmələr bu kəndin yaxınlığına düşüb.

Ancaq kənd camaatından bir nəfər olsun belə yerindən terpanmayıb. Behmənlər deyir ki, biz yurd yerinin itiriləmeyin həsratının cox çekmişik. Düz 6 ay bizim kənd erməni işğal altında olub. Və Böyük Behmənlər ermənilərin işğal etdiyi sonuncu Füzuli kəndiydi. Bu kənd qaydan insanlar elbette, bir da nə olur olsun, ermənilər hansı silah atrı atısn, onları yerindən heç nə tərpedə bilməz. Camaat öz işində, gücündə və meşəliliyətindən. Kimi pambiq ekib pambiq yığır, kim i bostan-tərəvəz mehşəsini, mermeyəleri toplaşır, kim i mal-qaraşını saxlayır. Bir sözü, əkin-biçin öz yerində. Menin bibim oğlu Təbriz bir hektar sahəde pambiq əkməsi. Artıq sahədən bütün pambiq toplaşın və qəbul məntəqəsinə göndərilib. Üstəlik də öten ildeki kimi, bu il Təbriz Süleymanov də yüksək mehsəsliq elde edib. Yeni ən cəbhəde döyüş getse də, bu gün arxa cəbhə ən cəbhəyə səyekdedi və her kəs öz üzərinə düşen işi görür.

Şəhid anası oğlunun üzüne baxdı...

Bu gün hər bir şəhidin qanı tökülen yerda sabah bir çəçək bitəcək, bir gül açacaq, bir yasəmən boylanacaq. Şəhidlərin qanı daman verdə onlar yenidən dünyaya galəcək, yenidən biza qoşulacaq və yenidən biziimlər bir olacaqlar. Bu gün kimin qapısına şəhid gelirsə, o, bu xalqın en böyük övladı, en böyük qəhrəmanı. Qapısına oğlunun canazisini getirilən şəhid anası icazə isteyib oğluna baxıb. Görüb ki, oğluna güllə arxadan yox, ürəyindən dəyiş. Ana ağlamayıb. Oğlunu bağrına basıb deyib ki, südüm sənə halal olsun! Bu Vətən yolunda gülləye kürayını yox, ürəyini vermişən. Mənim oğlum ölməyib. Cənubi o, bu Vətəni, bu torpağı hər seyden üstün tutub. Ona görə də oğul, südüm sənə halal eleyir! San biziim başımızı ucaltdın, dərdimizi yüngülləşdirdin, torpağımızı azad eledin. Tay sənəməm oğlum deyilsən, sən bu Vətənin, bə dövətin, bu xalqın oğlusu!

sabi bilinməyən qohum-əqrəbəmiz var. Hətta rəhmətli Telli nənəm Aybasanlı kəndində anadan olub və Behmənlərdə aila qurub. Bu kənd hemişə öz mərdliyi, mübarizliyi, dözlümlüyü ile seçilib. Ən azından ona görə ki, onu işidən oğulları heç vaxt kiməsə eyilmeyib.

Hətta bu kənd haqqında tarixə istinad etsək və səyolinenlərə söykənsək, görərik ki, nə qədər orda comərd döyüşen insanlar olub. Kənde hümək çəken ayıdan da bu adamlar heç vaxt qorxmayıblar. Onunla ellbəyaxa vuruşublar, döyüşübər və axırdı da ya ayını öldürüb, ya da ayı qorxudan başını götürüb, qacış meşəy. Bax, elə ermənilərlər de onlar hemişə bele döyüşübər, bəla vuruşublar. Bu kəndin bir-birindən gözel, bir-birindən yaddaşdan yerləri, ocaqları, oymaqları olub. Və tesadüfi deyildi ki, bu kənddən o qədər istedadlı ziyalılar, alımlar, siyasetçilər çıxb. Onlar hemişə öz elinin, obasının adını uca tutublar. Döyüş de başlayanda Aybasanlılar bu savaşa birincilər sırasında qatılıblar...

Həyatın şirinliyi

Böyük Behmənlə Füzulinin ən iri kəndlərindəndi. Və döyüş başyandan bu kəndin gəncləri, cavanları hamısı ayaq üstə duraraq ən cəbhəye arxa olublar. Və kəndin çoxlu sayda oğlanları bu gün demək olar ki, elə ən cəbhəde qəhrəmancasına döyüşürələr. Ən azından ona görə ki, elə Behmənlə özü de



Üzümüz evimin daşına sürətəm

özümüz orada bir gülüstanlıq yaradacaq ki, gel görəsan...

Güllərin etri

Bakı-Horadız yolu ilə hərəkət edən həmin istiqamətdə sağda və sola gülər və çiçəklər eklib. Bir-birindən gözəl çınar ağacları, bəzək kolları, gülər və çiçəklər adama gel-gel deyir. Atılan raketlerin zerbesi, atılan



məmələrin təsiri bu güllər, çiçəklər də öz gücünü göstərir. Amma o gülər, çiçəklərin gözəlliyini, atrini bənzərsizliyini mehv edə bilməyib. Çünkü bizim ağaclarınız da, güllerimiz və çiçəklərimiz də məndilər və insanlara sadıqdılarsı. Mühərbiən ab-havası bura öz nəfəsini göstərədə, ancəndə bayraq dəyişir, güllerin, o çiçəklərin gözəlliklərini elindən ala biləyib. Yene Horadızda gedəndə, yene o əyliməz, quruluşlu şəhərə baş çəkəndə insanlara sadıq olan bu güllerin, bu çiçəklərin etrini yenidən hiss eleyirən. Bər anlıq maşandın yere düşüb yoldun kənarındaki o tozlu-torpaqlı gülün ləçəklərindən öpürəm. Sanki ürəyim, dizimən yeri bir güc gelir. Və sevinim ki, bu yurdumun, bu vətəmin hər qarış torpağı, her daşı da qəder dözmülmüş, ne qəder möhkəmmiş. Biz heç vaxt bir qarış da olsun torpağımıza yağıya verməyəcəyik. Əksinə, işğal altında olan bütün torpaqlarımızı azad edəcəyik. Cənab prezident, Ali Baş Komandan İlham Əliyevin elini ürəyin üstüne qoyub dediyi bu fikir 10 milyonluq xalqın üzərində xəber verir: "Qarabağ bizimdir!" "Bu torpaqlar bizim Vətəndir!" "Qarabağ Azərbaycanıdır!". Cənab Prezident bu

kib üstüne doşab tökdüm və yedim. Elə həmin qaymanın dadını verirdi. Həc olmasa ilə bir dəfə də olsan həməni qoşaqları geləndən səfərə qoyarlar. Men de qohumlarım gildə olanda səhər süfrəyə kənd yurutması da getirdilər, nehər yağı da, camış qaymağı da. Uşaqlığım yadına düşdü. Və camış qaymağını boşqabda qabağıma çətinlər...

Vətənin hər varlığı gözəldir; torpağı gözəldi, suyu gözəldi, havası gözəldi, camış qatığı da gözəldi, hətta ölümü də gözəldi! Allah-Teala bütün vətənsiz insanları bu dediyim gözəllikləri bəşərəsən! Və onlar görsünlər ki, Vətən, sən nə deməksən! Yurd yeri, sən nə gözəlsən! Darixmayın, bir neçə aydan sonra hamımlı işğaldan azad olmuş bütün yurd yerlərimizə dönməcəyik. Allah Ali Baş Komandanı qorusun! Azərbaycan Ordusunu hifz eləsin!

Faiq QISMƏTOĞLU
"Ədalət" in xüsusi müxbiri
Bakı-Füzuli-Horadız-Behmənlə-
Bakı

32 GÜNÜN MEDİA ÖZƏTİ

dur? Bu artıq məsələnin başqa təreffi dir. Türkiye kanallarının illerdən çalışdıığı ekstremal situasiyalarda (terror, mühərbi və s) biz heç vaxt işləməmişik. Onları da başına geldikcə, zərurət yarandıqca, tələbata uyğun avadanlıq alılab və hamımız bilirik ki, son 5-6 ilde bu texnoloji iri ləmənin hesabına. Türkiyənin bütün kanallarının xəber sistemi reportaj əslubundan canlı yayımlar janına keçib. II Qarabağ mühərbiyi öyrədi ki, bizim de TV-lərin bu texnoloji sıçrayışlarla ayaqlaşmasının zamanı gelib, hətta keçib...

Ümumiyyətlə, Azərbaycan tele-məsələ dənizində video-audio sahəsinin texnoloji inkişaf mərhələsinin hansi piləsindən-bunu hamı bilir... Bütün hədətən təmələrən HD məhsul istehsal edə bilməyən və ya bəzən HD formatda hazırlığı məhsul HD formatda yayımıla bilməyən bir teleməkəna sahibik. Mühərbiən bir müddət əvvəl MTRŞ sədri öz məsəhəbindən teleməkənən hər sahədə çatışmazlıqları haqqda çox obyektiv məsəhəbə vermişdi... Bir sözlə gündəmə uyğun avadanlığımız yoxdur və ya azdır... amma bu o demək deyil ki, jurnalistlər bacarıqlıdır, qeyri-peşəkarlıdır. Xeyr! Məsələ başqadır.

Bu gün məhz Qarabağ mühərbiəsində bizi Türkiye kanallarının zəif gəstərən təkəcə maddi-texniki baza, elimizdə her uca dağın başından, her derin dərinin dibindən sığnal ötürə bilən qurğuların olub-olmaması deyil. Biz sizin gözünüzə ona görə zəif gərənərək ki, cənab tamaşaçı, münəqşiq tərəfi mediası olaraq müyyəyen məhdudiyyətlər çərçivəsində işləməliyik.

Bu məhdudiyyətləri bəzə yaradı, bütün dünyada-harada münəqşiq vəsət vəsətən qaydatalarla riyat etməyən jurnalist, operator cəbhədən uzan tuşmalıdır.

Qısa deyək, bu qaydalar ondan ibarətdir ki, münəqşiq tərəfini təmsil edən jurnalist asırı emosionalıq, təmkimsizlik, tələs nümayiş etdirə bilmez. O bütün hallarda soyuqqanlılı olmalıdır. Soyuqqanlı olduğunu isə sənəd və maraqlışdırır.

Xüsusiələ o halda ki, onun yanında öz kanallının efrinə çıxan türk hamarı emosiyalarını saxlamır. 'Bir çocuk çıktı, üzü kənində idil, elleri elime dokundu' deyə həyəcanını gizləməyən türkiyəli xanım haməkərimizin yanında yerli müxbirlerin soyuqqanlı davranışı tamaşaçı üçün baxımlı deyil. Biz müyyəyen qaydalarla riyat

edərək çərçivələr daxilində hərəkət etməliyik, onlar isə sərbəstdir.

Daha bir məqəm Türkiye mediasına yeri KİV-dən dəha çox imkan yaradılmışdır.

Bu isə zərirdədir. Unutmamalıq ki, dünya bər münəqşiq haqda həqiqətəri esasen münəqşiq tərəflərinin mediasından deyil, dəha neytral mənbələrdən almağa çalışır. Çünkü, dünyada hesab edirler ki, hər bir tərəf öz məraqlarına uyğun informasiya təbliğatı apardı.

Oна görə də tərəflərdən hər birini mediası diqqətə izlənə də, heç biriniñ inforasiyasını mütləq heqiqət kimi qəbul ediləməyə bilər, bəzən (məhz Qarabağ münəqşiqesine münasibətə) hər dövlət kimə destekləyirəsən onun inforasiyasını da görüb və eşidir. Onların görə və eşidə bileyçi yoldan istifadə etmək mütləq şartdır.

Biz isə Qarabağ mühərbiəsində qəhrəmancasına döyüşməşdik, amma döyüşü uduzmuşduq, amma həmin dövrde inforasiya cəbhəsində heç döyüşə de biləməmişik, elə bəri başdan uduzmuşduq - cünki resurslarımız yox idi, dünyaya çı-

xışımız məhdud idi, tərəfdarlarımız və tərəfaşlarımız yox idi, dəstəyi yox idi. İndi isə VAR! Türkiye mediası bu savadə bizim dünyaya açılan pəncəmərzdirdi!

Türkiyə mediasına dəha geniş imkanlar yaradılmışdır. Ona görədəki, bəzən həməni qoşaqları geləndən səfərə qoyub dediyi bu fikir 10 milyonluq xalqın üzərindən xəber verir: "Qarabağ bizimdir!" "Bu torpaqlar bizim Vətəndir!" "Qarabağ Azərbaycanıdır!". Cənab Prezident bu

yəlli media qurumlarında söz sahibi olan həməyilərimiz yoxdur, bu məqəmdə Türkiye mediası bizim haqq savasının dünya auditoriyasına yeganə çarçısıdır.

Dünya auditoriyası deyəndə səhəb ekran qarşısındaki tamaşaçıların sayının getmir. Burada çox detalların

Məsələ, birini deyim. Hər bir ölkədən diplomatik korpuslar, beynəlxalq qurumların nümayəndəlikləri, müxtəlif təşkilatların temsilciliyilər və s. öz ölkələrinin dövlət organları, XİN-ləri, öz üst qurumları üzərindən oldularımları məbləğdən bərənər hər bir məsələ, hadise haqqda gündəlik, heftlik hesabatlar verir. Həməni hesabatlar, məlumat axını dövlətərin həməni vərəvələrinə münasibətinin formalşdırılmasıdır. Türkiye mediasının Böyük Vətən Mühərbiəsində misilsiz fedakar fəaliyyəti bizim üçün tarixi şansdır. Etraf edək ki, Türkiye mediası heç vaxt Azərbaycanla bağlı bu dərcədə və hədəfənlərdən bərənər hər bir məsələ, mərkəzələşmiş, təşkilatlıdır. Təsəvvür edək ki, Türkiyədən isə qəder bir struktur var, eyni zamanda Türkiye boyda dövlətə heftə ərzindən isə qəder gələb gələn, televiziya kanallarına baxanlar var.

Və bu segment üçün son 32 gündə

Türkiyə kanallarında 3 prioritətdən birinin daim Qarabağ savası mövzusu olması Azərbaycan üçün idəlojî mübarəzədə çoxməlik orduya bərabər bir işdir.

Bu tarixi missiyasına görə Türkiye mediasına yalnız alqış və təşəkkürler düşür. Sağ olun, qardaşlar!

Cumhuriyyət gələnənən mübarək olsun!

Yaşasın Azərbaycan Türkiye Qardaşlığı!

Layihənin istiqaməti: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Nº 123 (2157) 3 noyabr 2020-ci il

Əsrlərin o üzündən gələn yol

(əvvəli ötən sayımızda)

Assur mənbələrindən məlum olan Güney Azərbaycanın Urmıya gölü etrafı ərazilərində şəxs adlarının təhlili ne esaslanan E. A. Quantovski göstərir ki, farslılı əhalisi Güney Azərbaycanda en azı e.e. IX-VII əsrlərə qədər yayılmışdır. Bu nəticə ona farslılı tayfaların Orta Asiyadan yox, Şimalın Qafqazdan keçərək İran yaylaşmasına doğru irəliləmələrini söyləməye imkan verir (Ə. A. Graniotovski. İranlılar əsaslı şəhərlərin (mənşələrin) türk mənşəli olduğunu sübut edib).

Hökmdar Udağından sonra e.e. 737-ci il yürüşləri ilə eləqədar III Tiglatpalasın ve II Sarqonun e.e. 718-ci ile adı kitabələrində Manna hökmdarı İranzunun (e.e. 740-719-cu illər) adı göstərilir. Onun dövründə Manna özü nənə parlaq cicikləmə dövrünə çatır. III Tiglatpalasın həmin dövründə Urartu ilə də mübarizə aparırdı və bu mübarizədə sonuncunuñ zifləməsi neticəsində Mannanın vəziyyəti yüksəldi. Urartu görünür öz qüvvələri ilə Manna ilə bacara bilmişdir və ona görə Mannaya tabe olub müttəqiliyə cəhd göstərən əyalətlər arasında özüne dayaq astarmışdır. Bu dövrde Mannanın xarici siyasetində iki meyl özünü göstərirdi. Bir qrup As-

R. Girişməna görə, farslılı tayfaların yaylaşmasına iki yolla daxil olmuşlar: onların Qəbələ qolu Qafqazdan, Şərqi qolu ise Orta Asiyadan gelmişdir. Urmayıyanı hövzəyə onlar Qafqazdan gelmişlər (B. V. Bartol'd. Sov., t. 1, sən. 109, 171; t. BİBİ, sən. 35-36).

E.e. IX əsrin ortalarından Midiya dövlətinə təsəkkülüne kimi Urmayıyanı hövzədə əsas siyasi qüvvə Urmayıyanı hövzənin yerli əhalisini birleştirdi.



rən, köçəri tayfaların basqınlarının qarşısını alan və onlardan öz marağı üçün istifadə eden, beşən de onlara ittifaqda öz reqiblərinə güclü zərbələr vuran Manna dövləti idi.

Səxs adlarının ve topominlerin təhlili Manna dövlətinə əhalisinin (mənşələrin) türk mənşəli olduğunu sübut edib.

Hökmdar Udağından sonra e.e. 737-ci il yürüşləri ilə eləqədar III Tiglatpalasın ve II Sarqonun e.e. 718-ci ile adı kitabələrində Manna hökmdarı İranzunun (e.e. 740-719-cu illər) adı göstərilir. Onun dövründə Manna özü nənə parlaq cicikləmə dövrünə çatır. III Tiglatpalasın həmin dövründə Urartu ilə də mübarizə aparırdı və bu mübarizədə sonuncunuñ zifləməsi neticəsində Mannanın vəziyyəti yüksəldi. Urartu görünür öz qüvvələri ilə Manna ilə bacara bilmişdir və ona görə Mannaya tabe olub müttəqiliyə cəhd göstərən əyalətlər arasında özüne dayaq astarmışdır. Bu dövrde Mannanın xarici siyasetində iki meyl özünü göstərirdi. Bir qrup As-

rıya ilə ittifaqa meyl göstərir, bununla da Manna torpaqlarının bütövlüyüünü saxlamağa çalışır. İranzun Assuriyaya müttəfiq kimi baxır və onun siyasi üstünlüyünü tanıyrı. Assuriyaya olan meyl Manna dövlətinin Urartı işğallarından xilas etmiş və ölkənin birləşməsi üçün şərait yaratmışdır.

Naxçıvan və Manna ərazilərində askar edilmiş arxeoloji materiallarda izlənilen six medənə eləqələr belə deməyə imkan verir ki, görünür müəyyəyen dövrlərde Mannanın sərhədleri Araz çayından şimala uzanmış və Manna dövləti geniş bir erazini ehəte etmişdir. İranzunun hakimiyətinin sonundan Manna hökmdarının mövgəyi bir qeder zeifləyir. Zikirli mövgəyi ilə birləşdə Şuandaxul və Durdukka sərhədleri de onun aleyhinə çıxır. II Sarqonun köməkləliyə onlar yeniden Mannaya tabe edildilər.

İranzunun ölümündən sonra atasının siyasetini davam etdirən və Assur tərefədən olan böyük oğlu Aza hakimiyətə keçdi (e.e. 718-716-ci iller). Lakin o çox az hakimiyət sürdü və tezliklə Urartu ilə ittifaq tərefədlərini tərəfindən möglübliyətə uğradı. Azanın öldürüləməsindən qəzəblənən Assur hökmdarı II Sarqon qatılımları cezalandırmaq üçün e.e. 716-ci ilde Mannaya yurdu.

Azanın ölümündən sonra hakimiyətə onun qardaşı Ullusun gəlir (e.e. 716-680-ci iller). Mannada daxili çətinliklərden istifadə edən urartulu I Rusə Ullusunun 22 qalasını tutdu və mənnəli canıniş Dayaukkunu ona qarşı qaldırdı. Ullusunu olduqca ağır vəziyyətə düşdü. II Sarqon onu bağıtladı, "bütün günahlarından keçdi" və Manna taxtında saxladı. Həmin dövr-



dən Ullusunu II Sarqonu müdafiə etdi və Urartu ilə mübarizədə ona yardım göstərdi. Mannalılar Assur qoşunlarını İlham məhsulları, ot-elef, at, iri və xırdbaynuzlu heyvanlarla təchiz edildilər. II Sarqonla Ullusunu arasındakı müqavilə bağlandı. Bu müqaviləyə əsasən sonuncu özündən əvvəlki hökmdarlara nisbətən Assurdan müqaviləsi vəzifəsi Mannanın tərəfindən zəbt edilmiş Assur qalaşalarının qaytarılmasına cəhd göstəridi.

Ullusunun hakimiyəti dövründə Mannanın vəziyyəti ele möhkəməndi. Ki, artıq II Sarqonun varisi dövründə o Assurun üstünlüyünü tanımadan imtina etdi və hətta bəzi Assur yaşayış məskənlərini elə keçirə bildi. Assur hökmdarı Sinaxerib (e.e. 705-681-ci iller) Mannaya hücum etməli oldu. Lakin bu hərbi yüksək görünür o qəder də müvəffəqiyətli keçmemişdir. Belə ki, Sinaxerib ancaq əsir elə keçirməkən kifayətənməli olmuşdur.

Ullusun ölümündən sonrakı Mannanın dövlətində hakimiyətə Ahşeri gelir (e.e. 675-650-ci iller). Ahşerinin hakimiyəti dövründə Assur aleyhinə müdafiələr üzən qaldırıldıqda mənnələr

onları birlikdə çıxış etdilər.

Ahşeri Assurbanapalın (e.e. 669-627-ci illər) daha güclü təzyiqinin sinəğindən keçmişdi. Həmin dövrde Manna, Assurdan o qədər de gücsüz deyildi. Əvvəlcə Assurbanapal hətta süh müqaviləsi vəzifəsi Mannanın tərəfindən zəbt edilmiş Assur qalaşalarının qaytarılmasına cəhd göstəridi.

Ahşeri öz oğlu Ualli ilə (e.e. 650-630-ci iller) evəz olunmuşdu. Ualli Assur qəlebəsinin etiraf etdi, assurluların iddiaları tədki vətənə qəzəblərini etdi. Buna əlavə olaraq Assurbanapal Mannaya özünü süh elçisini göndərdir.

Mannanın adı çəkilən sonuncu yağız menbə Bibliyadır. Texminin e.e. 590-ci ilde Manna Midiya dövlətinin təkibinə daxil edildi. Beləliklə, Mannanın müstəqil dövlətliyini sənətətədirdi.

Mannanın təsərrüfatı, mədəniyyəti: III Salmanasar Mannanın adını ilk de-



Azərbaycan Respublikasının
Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkisafına
Dövlət Dəstəyi Fondu

QALX AYAGA,
AZƏRBAYCAN!

İFTİXAR

"QARABAĞ BİZİMDİR! QARABAĞ AZƏRBAYCANDIR!" SİLSİLƏSİNDE...

Yaradandan gələn ali farmandır, Bilin ki, Qarabağ Azərbaycanıdır!

Əsrlər boyunca izimiz qalan, Dündənən bu güne körpüələr salan, Müqəddəs torpaqın har qarşısında Qurban verdilimiz ruh ilə candır! Qarabağ bizimdir - Azərbaycanıdır!

Qarabağbülbülbül öz tüyənində, Çiçin zenguləsi coşur canında. Bu uca millatın şah dəmarında Doğma vətən üçün qaynayan qandır, Qarabağ vətəndir - Azərbaycanıdır!

Başında dumanı əsik olmayan, Xarı bülbülləri heç vaxt solmayan, Şuşa - Pənahabad hünar qalımız - Bütün millətimə şərafdır, şəndir, Qarabağ həmisi Azərbaycanıdır!

QARABAĞ BİZİM ÜÇÜN
DOĞMA AZƏRBAYCANDIR!

Azərbaycanın yenimez sərkərdəsi, qəhrəmanı lidi, cənab İlham Əliyevə dərin hörmət və ehtiram!

Səslənirəm qürurla bu gün bütün cahanə, Qoy səsim ulaşısın har tərəfə, har yana. Belə dedi hünərlər, bütün casarətliyə... Ali-Baş komandanım, cənab İlham Əliyev: Qarabağ bizim üçün damarda çəsan qandır! Qarabağ bizim üçün doğma Azərbaycanıdır!

Qoy eşitsin bu aləm, bütün həqiqətləri, Seyrələsin tərəfən bütün cinayətləri... Bir da onu görən ki, vətən canda bir candır - Qarabağ bizim üçün doğma Azərbaycanıdır!

Bu gün hünər göstərir, öz müzəffər ordumuz, İşğaldən azad olur, işğaldakı yurdumuz!

Her dərdin öz dərmani, her dərdin çəresi var... Qarabağ dərđimizə evəzəsiz bir dermandır - Qarabağ bizim üçün doğma Azərbaycanıdır!

Dədə nəşihətleri cıynımızda bir yükdür, Türkün birəcə dostu var, o da, türk oğlu türkdür!

Türkü türk qoruyacaq, türkə dushman olandan... Qarabağ türk yurdudur, bütün türkə cəhəndir - Qarabağ bizim üçün doğma Azərbaycanıdır!

Bu torpaqda neçə ildir səbri daşan aslan yatıb, Bu torpağı qarış-qarış qaytarmanın çəresi var! Bu millətin qalxan tutan, qılınc vuran min qolu var, Bu torpağı qaytarmanın savas adlı bir yolu var!

Bu torpaqda Koroğlunun qızı qoparan nərəsi var, Bu torpağı qarış-qarış qaytarmanın çəresi var! Bu millətin eşqi alov, günsəz kəm yanır, yanır, Bu millətin sənəsindən torpaq eşqi alovlanır!

Bu torpağın hər dənəsi köz-köz olub yandıracaq, Bu millət qıṣas adlı qiyaməti andıracag! Bu millətin qan yaddası milləti palang edəcək, Azərbaycan bayrağını göylərə çələng edəcək!

Bu millətin övladları ana südü tek təmizdir, Vətən bizim ruhumuzdur, canımızdır, qəlibimizdir!

Bu torpağın övladları vətənə qurban gedəcək, İşğaldakı torpaqları düşməndən azad edəcək!

Bu torpaqda anaların göz yaşları kuruyacaq, Gün geləcək, bu torpaqın camur gölü durulacaq! Bu millətin sərsiləməyin, polad güclü azm ilə, Büyük vətən Azərbaycan qurulacaq, qurulacaq!

Bu torpağın hər dənəsi köz-köz olub yandıracaq, Bu torpaq serhədleri Qarabağda, Dərbənddədir!

Bu torpağın serhədleri Cənubi Azərbaycanda! Azərbaycan, Azərbaycan, indi hünar tək sandadır! Qalx ayağa, qalx ayağa, qalx ayağa, qalx ayağa, qalx ayağa, qalx ayağa, Azərbaycan!

QARABAĞ AZƏRBAYCANDIR!

Sivri qayaları qılıncın bənzər, Uca göylerində qartallar süzər. Bilən yaxşı bilir, bilməyən bilsin - Nəzər diqqətmədə külli-cəhadır, Eşidin, Qarabağ Azərbaycanıdır!

Qəfiləndən oyandı qan yaddaşımız, Türk olan, türk oğlu tarix daşımız. Ey insan övladı, anla, dərk elə,

SƏFƏR TÜRKÜN - ZƏFƏR TÜRKÜN!

Hər gün doğma Qarabağda
Düşmənə qan uddururuq!
Sərrast, səsli nişan alıb,
Başından zərba vururuq!

Her gün doğma Qarabağda
Düşmənə qəbir qazırıq!
Müzəffər ordumuz ilə,
Biz, yeni tarix yazırıq!

Biz zələmin müsibəti,
Qarənliyi, zillətiyik!
Fağıruları bağışlayan
Türk oğlu, türk milətiyik!

Zaman bizim, tarix bizim,
Höküm bizim, yol bizimdir!

Bayramın uca tutan,
Əyilməyən qol bizimdir!

Dünyanın düz üzde biri,
Turana bağlı millət!

Bu millətin hər aməli
İşçiqli yol, xoş niyyətdir!

Turancılıq bir həqiqət,
Həqiqətə uca Allah!

Şəfər türkün, zəfər türkün,
Gecə türkün, sahər türkün!

Dörd nala çapın igidər

At üstündə, yəhər türkün!

Çap atını, Azərbaycan,

Doğma yurdun sinəsində!

Vətən üçün hər can şəfan

Ürək sənda, sına sənda!

Çap atını, qoca millət,

Səfər, zəfər, həqiqənindir!

Qələbə çal, uca millət,

Gözləyən torpaq sənindir!

Cəngiye bənzəyir hər atəş səsi.

İgid ordumuzun rəşadətiylə,

Yox olur vətəndən düşmən nəfəsi.

ALI BAŞ KOMANDANIM!

Başlığıınızın haqq savaşının bir ayının tamamında
doğma Qarabağın dörd rayonunun və iki yüzə ya-
xın kəndinin azad olunması Sizin sərkərdəlik hünəri-
ninizin göstəricisidir.

Ali-baş komandanım, cənab İlham Əliyev!
Sen oddan doğulubsan - od atını minibəsn!
Dünyanı heyran qoyn dönməz cesarətin və
Müzəffər ordun ilə Sen düşməni yenibsan!



Bu gün (red.dü-nə) Zəngilan həsətinə son qoyulmuş, üzəyinin çirptisi artıq axarına düşün, jurnalistikamızın önməli simalarından biri, hamimizin özü Qulu Məhərrəmli ömrünün 66-ci payızının əlini sıxır. Bölkə də, kimlər üçünə bu adı rəqəmdir, amma yaşıdığını hər anı təkcə özün üçün yox, həm də xalqına, onun sözünə, mediasına həsr etmək baxımından bu çox önməli bir tarixdir. Bu tarixi onu sevənlər, tələbərləri, dostları, izleyicilərinə və ailəsinə yaşadan Əməkdar jurnalist, professor Qulu Məhərrəmliidir. Xidmətləri və şəxsiyyəti hamimizə bölli olan Qulu müəllimi Zəngilanın qayıdışı zamanına düşən 66-ci payızını ürkədən təbrik edir, arzulayıq ki, payızın barı-borəkəti özünəməxsus əzəllikləri, həm də gəzəllikləri Qulu müəllimin ömrünü bözəsin. Doğum günüünüz, məbarək Qulu Məhərrəmli.

Hörmətlə, Qulu müəllimi sevən dostları, tələbələri, eləcə də bu sırada özünü görən Əbülfət Mədətoğlu

Təhsil yollarında ilk addımlar



Uşaq - heç bir sözlə ifadə edilməyən və dəyəri heç nə ilə ölçilməyən əvəzsiz bir varlıqdır. Uşaq xəyalları, arzuların ümidi təmucuru, aila qalasının misilsiz sevinc qaynağı, cənnətin qoxusunu dünyada yayan yeganə gül və ilahi əmanatdır.

Valideynlər üçün usağı ilə dini çıxmazı, birinci doğu fölülməsi, ilk addım atması, deydi ilk söz olduqca önməli və əsil sevinc qaynağıdır. Onun təhsil yolunda ilk addımları isə sözlu ifadə edilməyəcək qədər forshuyusu, eyni zamanda böyük mösuliyyət həsi deməkdir. Bala-ca Zeynəbin 5 yaşına qədəm qoyması və məktəbə hazırlığa başlaması doğmaları, valideynləri, xüsusilə sevilməninə, Abşeron rayon Xirdalan şəhəri Boxtiyar Cəfərov adına 3 nömrəli məktəb-liseyin ibtidai siniflər üzrə direktor müavini Ayboniz Nisirova üçün dünyanın on güzəl, on forshlı hadisəsidir. Zeynəb artı indiye qədər 20-ya qədər sayağ, 10 otrafında toplayış çıxmazı, homçının xeyli şər, mahni öyrənilib. Zeynəbin on yaxın homşebi və onun dostu babasının adını daşıyan qardaşdır. Həmşərliklə oynamاقla yanaşı, ona bildiklərimi dəyir. Müəllimi Güney Zeynalova hər zaman onu yaxşı cavablarına görə zərli sekillərə mukafatlandırır. Məmmədova Zeynəb Soxavət qızının xeyl dünənən olduqca genis və rongorandır. Öz xəyallarını aylara vərəqlərde canlandırb müxtəlif eysalı, töbüt mənzərələrini çəkməyi sevir. Onun heyvanlara, quşlara, ağaclara, güllərə, töbütinən bir bölgəyinə sənəsənərək bökürük dəqiqətindən yaxınım. Kimi onun rəssam olacaqını, anası Aygül xanım həkim olub insanlara həyat bəxş etməsini, nonosu Ayboniz xanım isə onun özü kimi müəllim olub əsərlərə təhlil verəsinənərək arzulayıb.

Qeyd edək ki, şərəfi və ləyəqəti nəslə, soy-köklə malik Ayboniz xanım və giyin doğma Qarabağın, dolğun böyüdüyü Ağdam rayonunun işğaldən azad ediləsini və doğma yurda qay纳cagi, tarixi güññi həsrətə gözəyir. Onun və milyonlarla azərbaycanlılarının bu mütəqaddəs arzusunu reallaşdırma ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev və müzəffər ordumuza dair dualar etdiyini deyərk sevincini biziimə bölgədə. Bu sənəsənə forsh dəyərlərə sərlik çıxaraq bəzəvə sevili Zeynəba gələcəkdə hansı sənəti seçməsindən asılı olmayaraq üzünə olısun Zeynəb bala!

Hüsnüyyə Əlizadə

Telefonunuza zələzlədən xəbərdar olacaqsınız



"Google" şirkəti Android smartfonların köməyi zələzlələrin müyyən edilməsi üçün on geniş şəbəkə yaratmaq niyyətinə olduğunu bildirir. Bu barədə malumat şirkətin rəsmi saytında yer alıb.

"Yaxşı hiss etdiyim" - "Yavər" və "Səpəti" 6-ci turunda "Səpəti" ilə matçdan (4:1) sonra durum haqqda dənüşür. "Qolaz" xəbər verir ki, koronavirusdan sağaldıqdan sonra ilk oyunuuna çıxaraq, dubl edən 35 yaşı hücumçu özüň yaxşı hiss etdiyini deyib:

"Durum stabilidir. Xəstəlik simptomu yoxdur və özüň yaxşı hiss edirəm. Nəticədə bu gün sevdiyim işi görəməyə - futbol oynamaga geri qaytdım. A Seriyasi çətin bir çempionatdır."

"Milan" möhtəşəm işlər görür. "Latsio" və "Napoli" da yaxşı çıxış edir. Çox səx işləməliyik. Kristiano geri qaytdı. Ən vacibidə budebur."

"Qeyd edək ki, Ronaldo 2018-ci ildən Turin klubunda çıxış edir. O, bu müddət ərzində iştirak etdiyi 92 rəsmi oyunda 70 qol vurub."

"Son 3 ayda 4 qol - Hamisi penalitidən

"Barcelona"nın və Argentina millisinin kapitanı Lionel Messi 3 ayda yalnız penalitidən qol vurmağı bacarıb.

"Qolaz" xəbər verir ki, 33 yaşı hücumçu son dəfə oyun epizodundan golu avqustan 8-də Çempionlar Liqasının 2019/20 mövsümünün "Napoli" ilə 1/8 final matçında vurub.

"Hamid vaxtdan sonra Messi Kataloniyalı klubu ilə 9, yığma komanda ilə isə 2 oyuna çıxb. Beləliklə, o, meydanda 1057 dəqiqə keçirib və penalitidən 4 qol vurub."

"Qeyd edək ki, Messi "Orta Top"un 6 qat qalibidir. O, "Barcelona"da çıxış etdiyi 16 il ərzində 34 kubok qazanıb."

Quba rayonu Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999-cu il tarixli 16 sayılı qərarı ilə Quba rayonu Qəçəş kənd sakinləri Nəbiyev Əsədulla Nəsırulla oğlunun adına verilmiş Azərbaycan Respublikası Torpaq Mülkiyyət Hüququna dair JN-0272 Kod 30317018 Dövlət Akti itdiyi üçün etibarsız sayılır.

Tiraj: 2000

Sifariş: 22

Çapa imzalanmışdır.
02.11.2020

"Qarabağ şikəstəsi" toxunulmazdır"

"Muğamlarımızın hamısı gözəldir. Onları ayırmak olmaz. Bize muğam ifaçılarımız neçə irs qoyublar, biz de geləcək nəsillər elə ötürməliyik. Muğam ifaçıları, həqiqətən, fədakar insanlardır. Muğam aludə olan insan ondan ayrıla bilmir. Allah muğam onu oxuyanların üreyinə elə yatarır ki, istəşən də, ayrıla bilir. Övladları ki, ata, ana neçə seçə bilir, xanəndələr de muğamları eləcə ayıra bilir". "Ədalət" qəzeti qonağı xanəndə, muğam ustası Firuz Səxavətdir.

-Ağdamın Abdal Gülbəli kəndindəsiniz. Oralıları necə xatırlırsınız?

-Bəli, Abdal Gülbəli kəndində doğulmuşam, böyüküməm, eserliyə gedənə qədər orada yaşamışam. Bilsiniz ki, məlum hadisələr 1988-ci ilde başlamışdı, 1990-ci ilde men eser getdiyindən sonra da qızışdı. Əsgərlək olanda kendimiz işğal olunmuşdu. Sonrakı hadisələr de məlumdur. Məcbur Bakıya gelib, orada yaşadıq.

-Uşaqlı illərinizle bağlı nələr yada düşəndə kövrəlisiniz?

-Uşaqlı illərin bir az önce dediyim ki, Ağıdamda keçib, orta məktəbi orada oxumışam. Uşaqlı xatırları nedən ibarət olar? Məktəb illəri, səfəri yerlər. Bizim kəndimiz, həqiqətən, çox səfər olub. Orada yaşadığım her il, gəzdiyim yerlər, məsələr, suyuna icdium bulaqlar bir gün de yadimdən çıxmır. Bir gün bəle. Bu 30 il ərzində bir ümidi olub ki, bizi oraya qaydacağıq. Şükürler olsun ki, ümidişimiz reallaşır.

"Azərbaycanlıların ifa etdiyi kimi muğamı heç kim oxuya bilməz"

-Bu vaxta qədər heç evinizin görünüşünə internetdən baxmışınız?

-Uşaqlar kəndimizi göstərirdi. Bizim yaşadığımız kənd, hansi ki, məsələn etibənde idi, oralar dağılmış veziyətədir. Kəndimiz bir az aşağı hissəsində yaşa-

yış var idi. Düzdür, o da tam aydın görünür, amma internetdə baxanda sezilir.

-Qarabağ hem de xanəndələr məkənidir...

-Bəli. Qarabağın havası, suyu çox gözəldir. Bismiç çox sənətkarımız olub ve var ki, o torpaqdan çıxıblar. Qarabağın havasını udub, suyunu içib xanəndə kimi yetişen insanlarımız çıxdı. Düzdür, Qa-



Allah Üzeyir Hacıbəyova rəhmət eləsin. Biziñ dahi sənətkarımızdır. Allah elə inşanları dünyaya yüz ilde birife bəxş edir. Nə yaxşı ki, Allah Üzeyir bəyi bize bəxş etdi ki, o da muğamlarımız sistəmələşdirib kitab ərsəyə getirdi. Azərbaycanlıların ifa etdiyi kimi muğam heç kim oxuya bilmez. Muğam bir dəryadır. Muğamın konkret bir yeri yoxdur ki, örenib gedib orada bitirən. Nə qədər öyrənsən də, azdır.

«Segah» kimiylimizi bildirən muğamdır»

-Muğamın müxtəlif iadları var ki, her bir xanəndən də ruhuna hansısa biri yaxındır. Firuz müəllim, siz özünüza hansı muğamı doğma bilirsiniz?

-Bilirsiniz, muğamlarımızın hamısı gözəldir. Onları ayırmak olmaz. Bize muğam ifaçılarımızı muğamları neçə irs qoyublarsa, biz de gələcək nesillər elə ötürmə-

liyik. Muğam ifaçıları, həqiqətən, fədakar insanlardır. Muğama aludə olan insan ondan ayrıla bilmir. Allah muğam onu oxuyanların üreyinə elə yatarır ki, istəşən də, ayrıla bilir. Övladları ki, ata, ana neçə seçə bilir, xanəndələr de muğamları eləcə ayıra bilir. Muğamlarımızın hamısı mənmin üçün çox dəyərli, çox ezzidir. Azərbaycan xanəndələri üçün "Segah" in özyer. Dünən çox yerində "Rast" da var, "Şur" da var, amma "Segah" Azərbaycan xanəndələrinə məxsusdur. Görüşün ki, Qarabağ xanəndələri dəha kövrək, dəha duygulu oxuyur "Segahı". Çünkü "Segah" analarımızın laylasıdır, bizim kimiylimizi bildirən bir muğamdır. "Segah" İadi dəha çox bize yaxındır. Onu oxuyanda daha çox içimizin hayqırışını, nisgilini biruze vərə bilirik.

-Qarabağ xanəndələrinin səsində bir yanğı var...

Rövşən Tahir

-Tamamilə doğrudur. Böyük sənətkarlarımız ifalarını dinleyəndə şəhid olə bilərik ki, onlarınsəsində neçə bir yanğı var. Bir az önce dediyim ki, bu torpağın, suyun nəticəsidir. Qarabağ sənətkarlarının səsində bir yanğı her zaman olub.

-Ne düşünürsünüz, torpağınız işğaldan tam azad olunduqdan sonra "Qarabağ şikəstəsi"nin sözlərində də dəyişiklik etmək lazımdır?

-Xeyr, sözlərin dəyişməsinə ehtiyac yoxdur. "Qarabağ şikəstəsi"nin özü toxunulmazdır, ona dəyişmək olmaz. Qəlebədən sonra başqa müsələlər ifa etmək olar, amma "Qarabağ şikəstəsi"nin özü daha gözəldir. Deyirlər ki, muğamlarda improvizə etmək olar, amma mən düzgün ki, oluguunu olduğu kimi saxlamaq lazımdır.

-Bir az da gənc xanəndələrdən danışaq. Gələcəyin Nəzakət xanımı, Mənsum müəllimi, elə Firuz müəllimi yetişir? Varmi elə genclər?

-Təbii ki, var. Bizden əvvəlki sənətkarlardan sonra bizim nesil geldi, eləcə də bizdən sonra hansısa nesil gelir. Bizim xalqımız istedadı, müğəmsevər xalqdır. Çox gözəl gənc xanəndələrim var. Hetta bacalar arasında da var. Şükürler olsun ki, Qarabağımıza geri qayıldıq. Bu 30 il ərzində men həmişə deyirdim, Qarabağ xanəndələrinin səsində bir yanğı var.

-"Ağdam" deyirlər ki, muğam fədakar insanların ciniyindən yaşayır...

-Muğam Allahn bize bəxş etdiyi en gözəl musiqi janrıdır. Muğamın tarixi, kökü belli deyil. Düzdür, bunu bağılı çox müzakirələr, diskusiyyalar olur, amma heç kim onuqun formalılaşmasına təsir göstərir. Qarabağın o qədər keyfiyyətli havası, suyu var ki. Odur ki, Qarabağ xanəndələrinin her biri ayrı-ayrilıqda güzel səsli rövşəddur.

-Adətən deyirlər ki, muğam fədakar insanların ciniyindən yaşayır...

-Bilirsiniz, muğamlarımızın hamısı gözəldir. Onları ayırmak olmaz. Bize muğam ifaçılarımızı muğamları neçə irs qoyublarsa, biz de gələcək nesillər elə ötürmə-

liyik.

"Qarabağımıza həsr olunmuş tədbir idi"

Mətanət cavab verdi

"Əziz xalqım, hər birinizi salamlayıram. Son zamanlar mənim haqqında yalnız, xosagolməyən səhəbətlər yayılıb. Sizə onu bildirmə istiyərəm ki, sentyabrın 26-sı, 27-si etdiyim paylaşım müharibüdən əvvəl olan paylaşımdır. Sentyabrın 27-si müharibüdən sonra xalqımızın başlaşıb və mən çıxışımı təxirə salıbm. "Instagram" səhifəmən də izləyə bilərsiniz. Mən müharibüdən önce sentyabrın 17-də konsert vermişəm. Qaldı ki, oktyabrın 24-25-inə, o isə Qarabağımıza hər olunmuş bir tədbir idi. Mən orada yalnız Vətənpərvər mahmudi-

lar ifa etmişəm. Xalqımızı, orada yaşıyan insanlarımızı, Türk qardaşımızı birləşdirən səslərimiz. Nəcə ki, hər zaman bir olmuşq. Həmin tədbirdə şəhərlərimizi yad etmişik, mən Türk bayraqı qaldırmışam.

O tədbirə insanları götürən Vətən həsrəti, Vətən sevgisi olub. Konseri verdiyim məkanın sahibinin özü belə şəhid qardaşdır. Bəzən mən məkanın adından Ordu muvəsətinə vəzifət verdim. Düzdür, Dövlətimizin heç nəyə ehtiyac yoxdur, amma buna icmizdən gələn bir istək oldu".

Bu sözləri "Instagram"da etdiyi paylaşımında Əməkdar artist Mətanət İsgəndərin qeyd edib:

"Mən ancaq Allaha və xalqımıza hesabat vero bilerəm. Ki, sizə də hesabat verdim. Vətənin bu günündə belə səhəbələr etmək bize yarasa-maz. Bir yurruq olmaliyiq. Fikrimiz, zikrimiz, ancaq əsgərlərin yarında olmalıdır. Hərəkət qəsəbəsi olmalıdır. Mən dənəm də sahəm müğənnilikdər, mənəm də silahım nəğmələrimdir. Allah